

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

No 168 (2016) 16 noyabr 2019-cu il

Məlum olduğu kimi, Makedoniyalı İsgəndərin yürüyüşü ərefəsində Əhəmənilər imperiyasının tərkibində olan Qərbi Midiya satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Bu əyalətə Azərbaycanın görkəmli dövlət xadimi Atropat başçılıq edirdi.

Əhəmənilərin sonuncu hökmədə III Daranın hakimiy-

miyyəti dövründə Atropatena ərazisi həm iqtisadi, həm də mədəni cəhətdən qonşu əraziyələrdən xeyli önde idi.

Strabonun göstərdiyinə görə Atropatena hakimlərinin Qazaka (Taxt Süleyman) və Marağa adlı iki paytaxt şəhəri olmuşdur. Qazakada bu sülalənin yay, Marağada isə qış iqamətgahı yerləşirdi. Qazaka şəhərində (indiki Təxti Sü-

haribə üçün daha nə lazımdır - sa hamısına kifayət qədər malik olan güclü bir xalq yaşayır".

E.e. 223-190-cı illərdə Atropatena Selevkilərin hakimiyetini tanımağa məcbur oldu. E.e. 190-cı ildə Maqnessiya ətrafında romalılarla döyüşdə Antiox məğlub olduqdan sonra, Atropatena Selevkilər dövlətinin asılılığından qurtarmış-

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR

çox sanballı bir ölkədir, çünki o, döyüş... 10000 süvari və 40000 piyada çıxara bilər".

E.e. IV əsrde Azərbaycanın şimal və cənub ərazilərində yaranmış Albaniya və Atropatena dövlətlərinin sərhədləri Araz çayı boyunca keçmişdir. Lakin heç də bu sərhədlərin sabit olduğunu demək olmaz. Belə ki, müasir Naxçıvan və Zəngəzur ərazisini əhatə

Antik müəlliflərin əsərlərin-də alanların Atropatenaya iki yürüşündə bəhs olunur. Alanlar eramızın 72-74-cü illəri arasında Xəzər sahili əyalətlərə, o cümlədən Atropatena da basqınlar etmişlər.

Eramızın ilk əsrləri Atropatenada feodal münasibətlərinin yaranması və güclənməsi dövrü idi. Sasanilər imperiyasına daxil olan müxtəlif vil-

Uzaq-yaxın tariximiz

yəti (e.e. 336-e.e. 330-cu illər) dövründə Atropat Midiya satrapı idi. Mənbələrdə bu ada ilk dəfə e.e. 331-ci ildə təsədűf edilir. Makedoniyalı İsgəndər İss vuruşmasından (e.e. 333) sonra Kiçik Asiya, Suriya, Finikiya, Fələstin və digər əraziləri işğal etdi. Bu məglubiyyətdən sonra III Dara yenidən ordu toplayaraq İsgəndərin qarşısını almağa səy göstərdi. Lakin İsgəndər Dəclə və Fərat çaylarını keçərək e.e. 331-ci il oktyabr ayında qədim Assur şəhəri Ərbilin yaxınlığında olan Qavqamel kəndi yaxınlığında III Daranın ordusuna sonuncu və həlli-ci zərbə endirib onu məğlub etdi.

Mənbələrdə Atropatın Midiya ordusuna, ancaq Qavqamel savaşında (e.e. 331) başçılıq etməsi haqqında məlumat var.

Makedoniyalı İsgəndərin zəfər yürüşlərini qələmə alan Arrianın yazdığını görə, Qavqamel döyüşündə III Daranın süvari kəşfiyyat dəstəsinə başçılıq edən Atropatın bölməsində kadusilər, albanlar və sisaklar da iştirak edirdi.

Atropat yeganə Əhəməni satrapı idi ki, Əskəndər onu vəzifədən kənar etmədi, əksinə bəzi qonşu vilayətlərin idarəsini də ona tapşırıdı. Atropatena dövlətinin əsası məhz belə bir tarixi şəraitdə qoyuldu. İsgəndərin ölümündən sonra isə bu dövlət qurumu tam müstəqli siyaset yürüdən bir dövlətə çevrildi.

Mənbələrdə Atropatenanın iqtisadi-ictimai həyatı haqqında bilgiler olduqca azdır. Lakin mənbələrdən məlum olur ki, istər Əhəmənilərin həkimiyəti dövründə, istərsə də Atropatidlər sülaləsinin haki-

leyman) hələ Midiya dövləti dövründə müqəddəs sayılan Azərgüşnəsp məbədi mövcud idi.

Tədqiqatçıların eksəriyyəti qəbul edirlər ki, müstəqil Atropatena dövləti Atropatin başçılığı altında e.e. 323-cü ildə təşkil edilmişdir. Dövlət Atropatın əsasını qoymuş Atropatidlər sülaləsi tərəfindən idarə edilirdi. Bu sülalə eramızın III əsrinin I rübüne kimi Atropatenada hakimiyətdə olmuşdur. Həmçinin müeyyen dövrdən sonra Atropatidlər həm də Parfiya hökmədarları olmuşlar.

Bele ki, Parfiya hökmədar III Artabanın anası parflardan (IV Fraatın qızı), atası isə Atropatidlərden olmuşdur. Beləliklə, III Artabanın başyaraq Atropatidlər həm də Parfiyaya aqalıq etmişlər. Atropatidlər sülaləsindən Atropat, Artaban, Mitridat, Artabaz, Ariobarzan və Ariobazın adları məlumdur. E.e. III əsrin 20-ci illərində Atropatena taxt-tacında biz Arazın yalnız cənubunda deyil, şimalında da çox geniş əraziyə malik olan "ən qüdrəli və ən müdrik hökmədarı", "atropatilər və onlarla həmsərhəd xalqlar üzərində" (Polibi) hökmərənləq edən Artabazan Görürük. Polibinin dediyinə görə, Artabazanın dövləti Kaspi dənizində Rioni çayının yuxarılarında uza-

ndır. Bu vilayət, yunan müəllifinin (Polibinin) təsdiq etdiyinə görə, "...Midiya ilə yanaşı olub ondan dar silsilesi ilə ayırilır, onun bəzi hissələri Fasisdən yuxarıdakı yerlərdə Pontun üzərində yüksəlir; digər tərəfdən o, Hirkan dənizi-nə qədər çatır. Vilayətdə əsa-sən at belində vuruşan və mü-



di. Parfiyalılarla Atropatenalılar monafe ümumiyyəti, onları mədəniyyət cəhətdən yaxınlığı və dil cəhətdən qohumluğu Mada-Atropatena ünsürleri ilə Parfiya ünsürlerinin Atropatena zəminində etno-mədəni baxımdan xeyli yaxınlaşmasına və hətta qovuşmasına səbəb olurdu.

Qeyd edilən dövrə Atropatenanın və atropatenalıların adları mənbələrdə əsasən qonşu ölkələrin tarixi ilə, ya-xud ümməkregion xarakterli hadisələrlə əlaqədar olaraq çəkilirsə də, təsdiq etmək mümkündür ki, atropatenalılar Roma əleyhine sanballı bir qüvvə olub region xalqlarının çağırılmamış "qonaqlara" qarşı mübarizəsində ən fəal bir şəkildə iştirak edirdilər. Strabon məlumat verir ki, Atropatena "hərbi qüvvə mənasında

edən Sünik vilayəti və Balasakan vilayəti gah Albaniyanın gah da Atropatenanın tərkibinə daxil olmuşdur. Bu vəziyyət təxminən bizim eranın III əsrinin əvvəllerine qədər davam etmiş, III əsrən isə hər iki vilayət qəti şəkildə Albaniyanın tərkibinə qatılmışdır.

Həmçinin Albaniyanın aparıcı təyfalarından olan albanlar da Atropatena ərazisində yaşaması haqqında da mənbələrdə məlumatlar vardır. Görünür bu iki dövlət arasında dinc münasibətlərin olmasına da məhz hər iki dövlətin əsasən eyni etnik ünsürler-dən təşkil edilməsi ilə izah etmək mümkündür (Q. Qeybulayev - Azərbaycan türklərinin təşəkkülü tarixindən, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1994, səh. 133).

yətərin ərazisində, o cümlədən Azərbaycanda aşkar edilən kitabə və bullalarda (dövlət sənədlərinə bağlanmış möhürlərdə) qeyd edilən titulların və inzibati terminologiyanın eyniliyi, elecə də müxtəlif qaynaqlardakı xəberlər göstərir ki, Adurbadaqan - Cənubi Azərbaycan ərazisində də bütün imperiyaya xas olan ərazi bölgüsü və inzibati idarəcilik qüvvədə idi.

Ölkənin iqtisadi həyatına, siyasi və mədəniyyət tarixinə aid yazılı mənbələr və arxeoloji materiallar son derecə azdır. Lakin əldən olunan qaynaqlar sübut edir ki, Atropatenanın kənd təsərrüfatı, sənətkarlığı, ticarəti, şəhər həyatı çox inkişaf etdiyi bir ölkə idi. Cənubi Azərbaycan ərazisində müstəqil dövlət yaradılması qədim ənənələre malik ölkədə təsərrüfat həyatının feallaşmasına, məhsuldar qüvvələrin yüksəlmesinə, ticaretin və sənətlərin canlanmasına çox kömək etdi.

Zəngin təbii-coğrafi şəraitə malik olan Atropatena ərazisi tarixən insanın formalasmasında dünyada ilkin məskənlərdən biri olmuşdur. Bu ərazi cəmiyyət tarixinin müxtəlif dövrlərini özündə eks etdirən abidələr diyarıdır. Urmiya, Ərdəbil, Təbriz, Meşkin, Mərənd, Sərab, Miyane, Marağa, Zəncan, Maku və digər ərazilərdə dövrümüzə qədər gəlib çatan mağaralardan tutmuş, Həsənli, Göytəpə, Qaratəpə, Muğan, Təxti Süleyman, Mərənd və sair abidələr tarixiliyi, zənginlik və əzəmətinə görə indi də insəni heyran edir.

(ardı gələn sayıımızda)

Əbülfət MƏDƏTOĞLU